

Günel ORUCƏLİYEV

## SOSİAL MEDİA MARKETİNQİ HAQQINDA

РЕЗЮМЕ

В наше время, потребители тратят много времени в Интернете. В настоящее время развитие Интернета, социальные медиа в потребителей быстро все бренды пытаются понять природу этого нового порядка, средств массовой информации и новую культуру. Для тех кто не может адаптироваться к этим изменениям могут столкнуться с угрозой исчезновения. По этой причине, институты социального медиа маркетинга, рекламные и рекламной деятельности имеют большое значение. Автор статьи относится к срочной реализации маркетинговых мероприятий по каналам социальных медиа.

**Ключевые слова:** социальные медиа, маркетинг, журналистика, медиа, СМИ, функция, веб-технологии, сеть.

## SUMMARY

Today's customers are now spending most of their time on the internet for their purchasing decisions. Web 2.0 technology's making the internet more social and the consumers' creating the content has accelerated the pace of development even more. People have started to generate content as a publisher on the internet and they have the opportunity to share them through the social networks. A new media has been emerged as a result of these developments and it is called as 'social media' through which consumers now are spending their time, and taking into consideration of this channel when making purchasing decisions.

**Keywords:** social media, marketing, journalism, media, function, web, technology, network

Müsair dövrde informasiya texnologiyalarının cəmiyyət həyatında yaxından iştirakı nəticəsində elektron media kimi bir məhfum yaranmışdır. Internet jurnalistikası- televiziya ilə qəzeti müsbət tərəflərini bir sintez halına gətirən yeni bir media vasitəsidir. Həm yazılı, həm səsli, həm də görünüşlü xəbərlər, internetdəki veb səhifələrində bütünləşmiş olaraq təqdim edilə bilməkdə, bu xüsusiyyəti ilə qəzet və televiziyanın xəbər mesajı sistemlərini integrasiya olunduraraq yazı, səs və hərəkətli görünüşləri eyni mühit üzərində və bərabər zamanlı olaraq internet istifadəçilərinə təqdim edə bilməkdədir. Internet medianın xüsusiyyətləri məzmununda janrlar yeni bir əhəmiyyət kasb etməyə başlamış, müxəlif dayışıklılıqlara məruz qalmışdır. Kompüter mühitində ünsiyət təmin edən internet, xəbər nümayişləriylə da yenidən xəbərcilik növünü ortaya çıxmışdır. Internet xəbərciliyi bütün xəbərcilik texnikalarının birləşdiyi ümumi xəbər təqdimatına doğru yönəlməkdədir. Internet jurnalistikasını qısaca belə yekunlaşdırmaq mümkündür: "TV qədər sürətli, qəzet qədər dərin və əhatəli..." Bu səbəbdən Internet jurnalistikasını, televiziya ilə qəzeti müsbət tərəflərini bir sintez halına gətirən yeni bir media vasitəsidir. Həm yazılı, həm səsli, həm də görünüşlü xəbərlər, internetdəki veb səhifələrində bütünləşmiş olaraq təqdim edilə bilməkdə, bu xüsusiyyəti ilə qəzet və televiziyanın xəbər mesajı sistemlərini integrasiya olunduraraq yazı, səs və hərəkətli görünüşləri eyni mühit üzərində və bərabər zamanlı olaraq internet istifadəçilərinə təqdim edə bilməkdədir. Internet xəbərlərinin xüsusiyyətləri məzmununda xəbərlər yenidən formalaşmışdır. Internet xəbərciliyinin ən böyük funksiyası məlumatları dərhəl köçürübilməsidir. Bir məlumatın qarşı tərəfə köçürülməsi, kompüter ekranına yazılıması qədər asandır. Bu funksiya daha çox maliyyə xəbərciliyində böyük mərhələlər qədər edilməsini təmin etmişdir. Çap edilmiş qəzətlərdə bir xəbər oxucuya ən erkən bir gün sonra çatmaqdadır. Internet jurnalistikasında isə xəbər dəyəri daşıyan hadisə, hadisənin dərhəl ardından internet səhifəsində yerini ala bilər. Bu səbəbdən qəzətinin elinə alınıp

internet istifadəçisi üçün artıq o xəbər xəbər olmaqdan çıxmışdır. Çap edilmiş qəzetlərdəki bu təməl mənfilinin yanında eyni xəbər ilə əlaqədar yeni inkişafların verilə bilməsi üçün yenə ən az 24 saatlıq bir müddətin keçməsi lazımdır.

Sosial media marketinqi (SMM) – Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir. Bu sosial şəbəkələrdə marketinqlə məşğul olaraq əmtəə satışının təşkil olunmasıdır. Sosial media marketinq bütün marketinq növlərinin içərisində ən effektiv vasitə hesab edilir. Onun köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr baradə məlumat toplaya bilir. Sosial media marketinqdə reklam paylaşaraq istənilən qədər müştəri toplamaq mümkündür. Sosial şəbəkələrdə auditoriyani pulla ələ almış mümkün deyil, onların inamını qazanaraq sayını artırmaq lazımdır. Sosial media platforması auditoriya ilə əlaqə saxlamaq üçün ən mütəsir üsuldur. Son illərdə sosial şəbəkələrdən istifadə edənlərin sayı televiziya kanalları qarşısında oturanlardan qat-qat çoxdur. Sosial media istifadəçilərinin daha diqqətli və aktiv olduğunu nəzərə alsaq bu sahənin marketinq üçün nə qədər elverişli olduğu aşkar edilir. Sosial şəbəkələr reklam üçün digər yollardan daha sərfəlidir. Bu yolla istenilən qədər auditoriya kütlesi toplayaraq reklam etmək mümkündür. Artıq bir neçə ildir ki televiziya, qəzet və jurnallarda olan reklamlar kəskin şəkildə azalmışdır amma bu dövrda Sosial media üzərində yetişən yeni lahiyələr gündən günə populyarlaşaraq həm inkişaf etmiş həm də reklam qiymətləri kəskin şəkildə artmışdır. Sosial media marketinq vasitəsilə hansı məsələləri həll etmək mümkündür :

- Təklif olunan malın və ya xidmətin tanıtımı (Brendləşməsi)
  - Qanun dairəsində onu tanıtmaq və məshurlaşdırmaq
  - PR-cəmiyyətlə əlaqə quran piarın təşkil edilməsi
  - Şirkət saytlarına daxil olanların sayıının artırılması

Sosial ünsiyət və paylaşma üçün önemli vasitə olan sosial media daha əlçatan və web əsaslı texnologiyalardan istifadə etməklə ünsiyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyət programları (msn, skype və s.), forum kimi insanların bir-birilə ünsiyətinə və informasiya mübadiləsinə şərait yaranan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar. İstifadəçi ona aid olan informasiyanı ilk olaraq bir neçə nəfər və ya kiçik qruplar arasında paylaşı bilər, amma şəbəkə artdıqca o daha geniş kütləni məlumatlandırmış olacaq. Lakin informasiyanı paylaşmadan öncə, sosial medianı izləməli və insanların neçə dialoq yaratdığını anlamaq lazımdır. Yeni medianın yaranması hərdən keçən əsra təsadüf edir. Internet vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütleyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başlıdı. İlk sosial şəbəkə 1979-cu ildə "Usernet" adı altında yaradılsa da, populyarlıq qazana bilmədi. Ümumiyyətlə, sosial şəbəkə nədir? Sosial şəbəkə - Internet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlit mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlardır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı. Baş bloq nədir? Bloğun hərfi mənası "web gündəliyi" deməkdir. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Beləliklə, hər kəs özüne bloq yaratmaqla həvəskar jurnalist (blogger) ola bilər. Bloqda yazılan yazılar heç bir senzuraya məruz qalmadığı üçün bütün dəqiqliyi ilə çatdırıla bilir. Lakin, dünyadan hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdırın platformalar mikro bloqlardır. Bu platformaldan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar. Müxtəlif mikro bloq saytları var: [www.tumblr.com](http://www.tumblr.com), [www.plurk.com](http://www.plurk.com), [www.jaiku.com](http://www.jaiku.com), [www.posterous.com](http://www.posterous.com), [www.yammer.com](http://www.yammer.com) və s. Amma hər zaman mikro bloqlar dedikdə, ağıla ilk önce Twitter gelir. Hər şeydən əvvəl o, sadəliyi ilə hər kasi cəlb edir və 140 simvol ilə bu an nə etdiyimizi yazmaq imkanı verir. Twitter ingilis dilindən tərcümədə "civ-civ etmək", "dil-dil ötmək" deməkdir. Gəlin qısaca Twitter tarixinə nəzar salaş. Ruby on Rails web platforması üzərində yaradılmış Twitter 2006-ci ilin mart ayında prototip olaraq 2 həftəlik meydana çıxısa da, 2006-ci ilin avqust ayında rəsmi olaraq istifadəyə verildi və 2007-ci ilin may ayında şirkətə çevrildi. Həmin il servisdə 6 günlük problem varındı. 2008-ci ilin avvallarında isə Twitter

yeni bazalar arasında yerini Amazon S3 serverleri üzerinde dəyişdi. Bu da servisin sabitləşməsinə gətirib çıxardı. Hal-hazırda şirkətdə 400 nəfər ştatlı əməkdaş işleyir. Bu da şirkətin daima uğur qazanmasına və Twitter istifadəçilərinə növbəti 5 illikdə də layiqinə xidmət etməyə imkan verir. Statistikaya görə, Twitterdə hər gün 500000 nəfər istifadəçi qeydiyyatdan keçir. Elə bunun nəticəsidir ki, istifadəçilər hər gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə 1 milyarddan çox twitt deməkdir. Nəzərə alaqlı ki, ilk milyarda 3 il 2 ay 1 gün tələb olunmuşdur.

#### Sosial media nümunələri:

**Xəbər saytları** - bu elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildiriş bilirlər. İnfomasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet altələri mövcuddur.

**Sosial şəbəkələr** (Facebook, Twitter, Instagram, Goggle+ və s.) - bu şəbəkələrə "çayxana" adını vermək olar. Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır.

**Ünsiyyət vəsaitləri** - (msn, skype, Google Talk və s.) - heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərində görüntülü video konfranslar.

**Forumlar** - insanların bir-birilər ünsiyyətinə və infomasiya mübadiləsinə şərait yaranan sayt və programlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.

**Bloqlar** - hər bir fərd öz bloqunu yaradır və onu gündəlik kimi istifadə edir

Marketing elminin bu gün çatıldığı zirvəyə bir gündə gəlmədiyi bəlliidir. Xüsusilə hər sektorda olduğu kimi marketing də günü-gündən inkişaf edib dəyişən müasir texnologiyaya uyğunlaşmış və bunun sayəsində ictimai media məcrasındaki yerini almışdır. Internet saytlarında istehlakçıların keçirdiyi zaman nəzərə alındığında müəssisələr mesajlarını istehlakçılara bu kanalla çatdırmağı hədəfləmiş və bacarmışlar. Bu sayədə yeni anlayışlar ortaya çıxmışdır. İstehlakçılar hər cür məlumata asanca çatılan vəziyyətə gəlmİŞdir. Digər əhəmiyyətli nöqtə isə istehlakçılar təcrübələrini, məhsul ilə əlaqədar düşüncələrini ictimai ətraf ilə paylaşma imkanı tapmışlar. Sosial media anlayışının daha yaxşı qavtara bilmək üçün ictimai medianın təmelini təşkil etmətən həqqində bir az məlumat əldə etmək lazımdır. 1969-ci ildə ABŞ hökuməti tərəfindən, Advanced Research Projects Agency (ARPA) bazasındaki araşdırma mərkəzlərini ölkə səviyyəsində böyük bir kompüter şəbəkəsi ilə birləşdirmək məqsədi ilə başladılan proyek特, hazırda həm insanlar, həm də təşkilatlar tərəfindən, araşdırma, təhsil, təqdimat, ünsiyyət, əyləncə və ticarət kimi çox müxtəlif məqsədlər istiqamətində istifadə internetin təməlini təşkil edir. Müəssisələrə yeni fürsətlər və yeni bazarlar təqdim edən internetin ticarət sahədəki istifadəsi isə xüsusilə 1994-ci ildən etibarən bir inkişaf göstərməkdədir. 1995-ci ildə isə xidmət provayderi olaraq çox sayıda ticarət müəssisəsinin internet dünyasına qatılmasıyla birləşdikdən sonra internet çəngi başlamış oldu.

Sosial media istifadəçilərinin məzmununuñ özərinin təyin etdiyi, nəşri və paylaşılığı hər cür online platformanın ümumi adıdır. Tam olaraq ictimai media şəbəkəsinin müəyyənləşdirmək çətindir. Çoxu bənzər xüsusiyyətlər ehtiva edən saytları ictimai media şəbəkəsi və ya deyil deyə təsvir edə bilmək asan bir vəzifə deyil. Bir çox ictimai media qaydalara sahib şəbəkələr və istisna şəbəkələr ortaya çıxmışdır. Eyni şəkildə ictimai media şəbəkələrinin bir çox xüsusiyyətinə sahib amma ümumiyyətlə ictimai media şəbəkəsi olaraq qəbul edilməyən saytlar da fəaliyyət göstərir. Sosial media şəbəkələrinin tarifini vermək yerinə sahib olduqları və digər saytlardan fərqləndirici xüsusiyyətlərini sıralamaq daha yaxşı olar.

Kristina Lerman'a görə ictimai media saytlarının dörd ortaç xüsusiyyəti vardır.

1. İstifadəçilər müxtəlif media növlərində məzmun meydana gətirə bilər və ya məzmunlara iştirak edə bilərlər.
2. İstifadəçilər məzmunları etiketləyə bilər.
3. İstifadəçilər məzmunu və aktiv səsvermə ya da passiv istifadə ilə qiymətləndirə bilərlər.
4. İstifadəçilər digər istifadəçilərlə ilə adam və yoldaşlar kimi ortaç maraq sahələri təyin edib ictimai media şəbəkələri meydana gətirə bilərlər.

Ölkəmizdə genişlənən internet imkanları, şəbəkə texnologiyalarının tətbiqi sahəsində MDB-də lider mövqeyimiz, son dövrlər mobil rabitənin ağlagalmaz şəkildə yayılması, elm müəssisələrinde nanotexnologiyaların tətbiqi problemlərinin öyrənilməsinə başlanılması və başqa yenilikləri sadlamaq mümkündür. Bütün bunlar Azərbaycan əməmiyyətinin dünyasının yeni dəyərlərini

mənimsəməkdə maraqlı olduğunu və bu prosesə öz tövhəsini verəcəyinin göstəriciləridir. Bütün bu yeniliklər içərisində ötən əsrin möcüzəsi hesab olunacaq internetin imkanlarının daha da artması ayrıca vurgulanmalıdır. Internetin öz əhatə dairəsinə saldığı sahələr içərisində KİV-lərin xüsusi çəkisi var. İndi elə yazılı mətbuat tapmazsan ki, onun web-səhifəsi olmasın. Doğrudur, bəziləri bunu "qoşusdan qalma geri" prinsipi ilə edir, amma ciddi KİV-lərin internet məkanına daxil olması, eyni zamanda yabancı dillərdə versiyaların hazırlanması indiki informasiya mübadiləsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox əhəmiyyətlidir.

#### ƏDƏBİYYAT:

1. Агафонова Ю.А. Человек, общество, толерантность. Москва, 2008.
2. Гулиев М.А. Политическая толерантность и безопасность в урегулировании этнического конфликта модернизируемого общества. СПб. 2009.
3. Малькова В.К., Тищков В.А. Этничность и толерантность в средствах массовой информации. М., 2008.
4. Мамедли Дж. Современная журналистика. Баку, 2003.
5. Шалин В.В., Альбов А.П. Право и толерантность: либеральная традиция в эпоху глобализации. Краснодар, 2007.
6. McQual D. Sociology of mass communications. Washington. 2002.
7. O. Gündüz "Internet. Azərbaycan internet resursları" Bakı, 2010.
8. [http://www.metinsoylu.com/?module\\_modul\\_tek&modul=264&cat=1098#WMZ53NSLS8](http://www.metinsoylu.com/?module_modul_tek&modul=264&cat=1098#WMZ53NSLS8)
9. Paul Klieber Document Classification Through Data Mining Social Media Networks. Washington. (2009).